

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat Şurasının təşkilatçılığı ilə "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər" mövzusunda konfrans keçirilib. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin sədri Vüqar Səfərli, millət vəkilləri Fazıl Mustafa, Sona Əliyeva, Aydin Mirzəzadə, Dilərə Cəbrayılova, Kamile Əliyeva, "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, "Telegraf" Holdingin rəhbəri Aynur Camalqızı, yazıçı Rəşad Məcid, ONA-nın rəhbəri Vüsalə Mahirqızı və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əflatun Amaşov 162 sayılı məktəbin şagirdi Elina Hacıyevanın intiharından və bu olayın mediyada hansı şəkildə eks olunmasından danışdı: "Belə şayieler yayılıb ki, guya intihara cəhd edəndən sonra o, məktəbdə bir neçə saat saxlanılıb, təcili yardım gec gelib. Təhsil Nazirliyində araştırma başlanıb, Səbail rayon prokurorluğununda cinayət işi başlanıb. Hadisənin səbəbləri cəmiyyət tərəfindən də araşdırılmalıdır. Bu na görə də millet vəkilləri və ekspertləri toplaşmışq ki, məsələni müzakirə edək".

MƏTBUAT, TELEVİZİYA TƏRBİYƏ VERƏN YOX, XƏBƏR VERƏN ORQANDIR

Daha sonra millət vəkili Fazıl Mustafa çıxışında qeyd edib ki, mətbuatın neyi verib-vermeməyi müzakirə edilməmelidir: "Mətbuat azaddır, hər bir informasiyanı verə bilər, yeter ki, bu xəbərin verilməsinə cinayət tərkibi olmasın. Mətbuatın dövlət sırrı sayılmayan, cəmiyyətdə qeyri-qanuni fəaliyyətə çağrış olmayan hər bir informasiyanı vermək hüquq var. Mətbuat intihar kimi olayı verə bilər, bunu gizlətməli deyil. Əger bu xəbər intiharı təşviq etmek meqsədilə verilirsə, o zaman problem yaranır. Ancaq sadəcə, xəbər kimi verilirsə, bu, normaldır".

Deputat vurğuladı ki, bu məsələdə təkcə məktəbi günahlandırmak da olmaz, bütövlükdə cəmiyyətin problemidir: "Hadisənin konkret olaraq məktəbdə baş verəməsini nəzərə alıb, məktəbi birbaşa günahlandırmak olmaz. Doğrudur, məktəblərdə də problem var. Ancaq cəmiyyətdə də müneyyən problemləri qeyd etmek lazımdır. Ən tanınmış çay evlərinə belə, qəlyan tüstüsündən girmək olmur, əksəriyyət də yeniyetmələrdir. Bunun sonu elbette ki, intihara aparır. Bir çox qanunlar qəbul olunub, ancaq tətbiq olunmur".

Deputatin sözlərine görə, valideyn və məktəb arasında problem bəzən ona görə yaranır ki, müəllim valideynin qorxusundan məktəbli haqqında neqativ heç nə deyə bilmir: "Biz dəfələrlə məsələ qaldırıq ki, məktəblərin 200 metriyində qəlyanxanalar olmasın, siqaret satılmasın. Ancaq yiğisdirə bilmədik. Bu, cəmiyyətin kompleks problemidir. Onu da nəzərə alaqlı ki, mətbuat, televiziya tərbiyə verən yox, xəbər verən orqandır. Kimisə tərbiyeləndirmək, cəzalandırmaq medianın işi deyil".

Millet vəkili, 295 sayılı orta məktəbin direktoru Dilərə Cəbrayılova bildirdi ki, məktəbdə mənəvi deyərlərə söyklənən cəmiyyət qurulmalıdır: "Biz məktəbi pisləməklə nə əlde edə bilərik? Biz valideyn olaraq əvvəlcə özümüzü düzəltməliyik. Sonra məktəblə münasibətləri normallaşdırılmalıdır. Məktəblərdə psixoloq ştatları

İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması yolları

Kimisə tərbiyeləndirmək, cəzalandırmaq medianın işidir?

nı artırmaq lazımdır. Məktəb direktoru təyin olunarkən həmin şəxsin psixoloji durumu yoxlanılmalıdır".

MEDİANIN MƏKTƏBƏ, MÜƏLLİMƏ HÜCUMU DAYANDIRILMALIDIR

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı baş vermiş xoşagelməz olayı cəmiyyəti silkəleye bilmək bacımindən istisna hadisə adlandırdı: "Millət vəkillərinin, tanınmış insanların, sadə insanların bu hadisə ilə bağlı davranışları yüksək haldır. Xüsusi gənclərin intiharının kütləviləşməsinə ictimai rezonansın olması yaxşı şeydir". V. Mahirqızı qeyd etdi ki, medianın da bu məsələyə münasibətinde müneyyən yanlışlıqlar var, dövlət qurumlarının da: "Hər bir məsələyə operativ münasibət bildirilməlidir. Burada istenilən haldə ailənin, ailədə baş vermiş parçalanma və problemlərin təsiri var. O uşağa qarşı psixoloji təsir göstərən həm

məsələdə ən son günahlandırılacaq obyekt mediadır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə vurğuladı ki, Azərbaycanda 1 milyondan artıq şagird var: "Şagirdlərin psixologiyasına təsir edəcək videolarının yayılmasında hər kəs məsuliyyət daşımalarıdır. O video haradan çıxbı, necə yarılıb, bu da bir təhqiqat məsələsidir".

VALİDEYN ÖVLADINI TANIMALIDIR

Millət vəkili Kamile Əliyeva baş vermiş hadisədə həm ailənin, həm də təhsil ocağının günahı olduğunu bildirdi: "Məktəbin ilk günahı təhlükəsizliyin təmin edilməməsidir. Təhlükəsizlik tədbirləri lazımlıca alınsayıdı, intihar baş verməyə bildərdi. Ona görə də düşünürəm ki, məktəblərdə təhlükəsizlik tam gücləndirilməlidir. Digər tərəfdən, sinif rəhbəri, məktəbdə təlim tərbiyə işləri üzrə direktor müavini işini tam məsuliyyətlə yerinə yetirəydi, bu hadisə bəlkə də baş verməzdi. Bu sa-



da məktəb şagirdləridir. Bizim müəllimlərinizin davranış kodeksi olsa, yaxşı olar. Bu, mediyaya da aiddir. Intihar edən qızın videosunun media tərəfində yayılması qeti şəkilde doğru deyildi. Bu videoyun yayılması son dərəcə yolverilməzdər, həmin media orqanları hüquq-mühafizə orqanları tərəfindən cinayət cəlb olunmalıdır. Bu görüntülərin yayılması, istintaq materiallarının verilməsi yolverilməzdər. Media bu məsələdə suçlu tərəfə gedir. Bizim hamımız övladlarımızı məktəbə emənət edirik. Bu, valideynlərde fobiya yaradır. Hesab edirəm ki, dövlət qurumları ilə media bu hadisəni bir yerde işıqlandırmağıdır. Bu məsələdə medianın məktəbə, müəllimə hücumu dayandırılmalıdır".

BU MÖVZUDA HAMIMIZ GÜNAHKARIO

Millet vəkili Hikmet Babaoğlu bildirdi ki, məktəblərdə belə hallarla bağlı Təhsil Nazirliyi, Mətbuat Şurası və millət vəkillərindən ibarət ictimai komissiya yaradılmalıdır: "Təklif edirəm ki, intihar hadisələrini ciddi araşdırıq. Bütün bunların səbəbi var. Araşdırma apardıqdan sonra qərara gələk ki, bu səbəbləri necə aradan qaldıra bilərik. Düşünürəm ki, bu məsələdə nə ailəni, nə məktəbi, nə səhiyyəni günahlandırmak olar. Bu mövzuda hamımız günahkarıq. Çünkü hər bir fərd ictimai mühitin yetirməsidir. Biz bütün məsələlərdə tolerant olmağı bacarıraq, amma orta statistik formatdan çıxan həyat tərzini qəbul etəmirk. Ona görə, cəmiyyətə nəzər salmaq lazımdır ki, bu, haradan qaynaqlanır. Həc şübhəsiz ki, ictimai həyatın bütün sahələrini qanunla tənzimləmək mümkün deyil. Mənəcə, mənəviyyəti hüquqla tənzimləmək olmaz. Bunun özünün ictimai resursları var. Son olaraq bildirirəm ki, bu

daladıqlarım məktəbin günahıdır, təbii ki, ailənin də günahı var. 24 saatın 6-7 saatını uşaq məktəbdə, qalan vaxtlarda ailə ilə birlikdə olur. Hər bir valideyn övladını daha yaxından tanımlı, onun psixologiyasına bələd olmalıdır. Həc bir uşaq bir-dən birə intihar etməz. Demək, bu fikir yavaş-yavaş başlayıb və bir müddətdir ki, davam edir. Əger valideyn 14 yaşlı qızının psixologiyasındaki, davranışlarındakı dəyişikliyi, qeyri-adiliyi hiss etməyib, valideynin de günahı var. O ki qaldı KİVƏ, mən də birmənəli olaraq onlarda böyük günah görürəm. Ona görə ki, kriminal hadisələrin, xəbərlərin yayılmasına daha çox yer ayıırlar, hətta, yagmaqla kifayət-lənməyib, baş vermiş cinayəti incəliyinə qədər izah edirlər. Media nümayəndələri nəzərə almılardır ki, onlara hər yaşı katqoriyasından insanlar izləyir".

VALİDEYN, MƏKTƏB ASSOSİASIYALARI YARADILMALIDIR

Daha sonra "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vətəndaşların məlumatlaşmasında həm sosial, həm də ənənəvi medianın rolunun böyük olduğunu qeyd etdi: "Əvvələr məktəb, valideyn, uşaq əlaqələri vardi. Hesab edirəm ki, bu üçlü arasında əlaqələri yenidən yaratmaq və möhkəmləndirmək lazımdır. Valideyn-məktəb assosiasiyaları yaradılmalıdır. Uşaq dərsden çıxbı evə getdi-kəndən sonra da əlaqələr olmalıdır. Media məsələsinə gəlince, mətbuat bu məsələdə kifayət qədər məsuliyyət daşıyır. 14 yaşlı qızın intihar anının istər sosial mediyada, isterse də ənənəvi mediyada yayılması düzgün deyil. O informasiyanın cəmiyyətə bir xeyri yoxdur, onun yayılmasının əleyhinəyəm".

Deputat Aydın Mirzəzadə əlavə etdi ki, bu məsələ mediada və sosial şəbəkələrdə çox müzakirə edilir: "Gedən müzakirələr hər ikisində çox ciddi izleyirəm və böyük əksəriyyətin mövqeyini düzgün hesab edirəm. Bu hadisə baş verəkən, hüquq-mühafizə orqanlarının məsələyə operativ reaksiyası, məktəb direktorunun vəzifəsindən müvəqqəti uzaqlaşdırılmasını da düzgün hesab edirəm. Bu gün artıq məlumat yayıldı ki, dövlət başçısı məsələni şəxsi nəzarətinə götürüb və araşdırılması üçün xüsusi tapşırıq verib. Burada hansısa strukturu günahlandırmak düzgün deyil".

Mətbuat Şurasının üzvü Azər Həsət bildirdi ki, dünəndən yayılan səsde hadisə ilə bağlı direktor "pozğun ailənin uşağı" ifadəsinə deməyib: "Orjinalda "psixoloji pozğun" problemlə ailənin uşağı" deyib. Pozuntu deməli imiş, pozğun deyib, fikrini düzgün ifadə etməyib. Amma "pozğun ailənin uşağı" deməyib. Bütün media isə dünəndən direktorun bu cür dediyini yazar. Bütün təhsil sistemi təhqiq olunur ki, bu cür insanlar niyə məktəblərde işləyir? Digər tərəfdən, direktor heç bir jurnalista deməyib ki, bunu yazın. Ona görə də düşünürəm ki, hər çəlinən havaya oynamamalıyıq. Bu gün medianın üzərinə qoyulan vəzifə budur".

HƏR BİRİMİZ HƏFTƏNİN 1 GÜNÜΝÜ MƏKTƏBƏ GEDƏK

Sonda çıxış edən "Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva vurğuladı ki, hər birimiz valideyn və hər birimizin övladı var: "Bu gün bu məsələlərin baş vermesi ailələrin məktəblə təmasının güclü olmamağından irəli gəlir. Mən məktəb işi ilə məşğulam. Bir məktəbin məsuliyyətini üzərinə götürən direktorlar, eyni zamanda övladı oxuyan hansıa valideyn eyni məsuliyyəti daşıyırlar. Onlar eyni ağırlığı ciyinlərində hiss etməlidirlər. Bu, çox vacib məsələdir. Buna uyğun bir nümunə göstərəcəyəm. Keçmişdə rəyonda prokuror işləmiş bir adamın qız nəvəsi məktəbə telefonla gelib. Bizdə də qanun var, dərsə telefonla gəlmək olmaz. Telefonu aldıq və məktəbin rəfinə qoymuş ki, dərs qurtaranda verəcəyik. İkinci dəfə həmin uşaq daha bahalı telefon götürdü, onu da aldıq. Babası ilə əlaqə saxladıq, dedi ki, o uşaq mənim həyatımdır, canımı da istəsə verərəm onun üçün. Dedik ki, siz bu uşaqın evini yixırsınız. Nə olar ki, bu təlim-tərbiyə məsələsində bizim əlimizdən tutmasanız belə, barmağımızdan tutun. Əger istəyirsinizsə ki, məktəblər sizin arzuladığınız övladı böyütsün, onda çox xahiş edirəm her birimiz həftənin 1 gününü məktəbə gedək. Belə məsələlərde çox həssas olmaq lazımdır. Hər birimiz valideynik, məktəbdən ayağımızı kəsməyək. Əger növbəti belə halların olmağını istəmirik, bəli, məktəbdən ayağımızı kəsməyək. Daim məktəb direktoru, sinif rəhbəri ilə əlaqə saxlamalı, övladımızın sosial şəbəkələrde kimlərlə dostluq etdiyindən, nə yazışdırıldığndan xəbərdar olmalıdır. Bir sözə, uşaqlarla mülliimlər də, valideynlər də dost olmalıdır. Uşaq ürəyinin sırrını bize deməkdən çəkinməməlidir. Bilməlidir ki, həm mülliimidir, həm valideynidir, həm də dostudur".

Günel Azadə

Azərbaycan Respublikası Prezidenti yanında Kütüvə İnfomasiya Vəsiyətinin İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyəsi əsasında hazırlanıb.